

## Ramazan bayramı



### 1-ci günün duası

*Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətül-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ən-il-mucrimin!*

**Allahım, mənəm bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənəm bu aydakı gecə oyaqlıqlarımı (yaxud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaxud həqiqi namaz qılanların namazlarından) et, mənəm bu ayda qafillərin yuxusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə'budu, mənəm bu ayda əfv et, ey günahkarları əfv edən!**

### 2-ci günün duası

*Allahummə qərribni fihi ilə mərzatikə və cənnibni fihi min səxətikə və nəqimatikə və vəffiqni fihi liqiraəti ayatikə birəhmətikə ya ərhmər-rahimin!*

**Allahım, mənəm bu ayda öz razılığına yaxınlaşdır, mənəm bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır, mənəm bu ayda ayələrini oxumağa nail et, rəhmətin xatirinə ey mehribanların ən mehribanı!**

### 3-cü günün duası

*Allahummərzuqni fihiz-zihnə vət-tənbih və ba'idni fihi minəs-səfahəti vət-təmvih vəc'əl li nəсібən min kuli xəyrin tunzilu fihi, bicudikə ya əcvədəl-əcvədin!*

**Allahım mənəm bu ayda zəhn itiliyi və ayıqlıq əta et, mənəm bu ayda səfehlik və səhvdən uzaqlaşdır, mənəm bu ayda nazil etdiyən bütün xeyirlərdən bir pay ver, səxavətliliyinə xatir ey səxavətliyənin ən səxavətlisi!**

### 4-cü günün duası

*Allahummə qəvvini fihi əla iqaməti əmriyə və əziqni fihi həlavətə zikriyə və auzi'ni fihi liədai şukriyə bikərəmikə vəhfəzni (fihi) bihifzikiyə və sitriyə ya əbsərən-nazirin!*

**Allahım, mənəm bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver; mənəm bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə yetirməyi mənəm ilham et; kərəminə and verirəm, mənəm bu ayda öz nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!**

### 5-ci günün duası

*Allahumməc'əlni fihi minəl-mustəğfirin vəc'əlni fihi min ibadikəs-salihinəl-qanitin vəc'əlni (fihi) min övliyaikəl-muqərrəbin birə'fətikə ya ərhmər-rahimin!*

**Allahım, mənəm bu ayda istiğfar edərək bağışlanma diləyənlərdən et; mənəm bu ayda itaətkar və saleh bəndələrindən et; mənəm bu ayda yaxın övliyalarından et, mehribanlığına xatir ey mehribanların ən mehribanı!**

### 6-cı günün duası

*Allahummə la təxzulni fihi litəərruzi mə'siyətikə və la təzribni bisiyati nəqimətikə və zəhzihni fihi min mucibati səxətikə bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!*

**Allahım, bu ayda Sənə qarşı olan itaətsizliyə görə məni tərək etmə, məni intiqam qamçınıla vurma, məni Sənin qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır, Öz lütf və qüdrətə xatir, ey istəyənlərin istəklərinin sonu!**

#### **7-ci günün duası**

*Allahummə əinni fihi əla siyamih və qiyamih və cənnibni fihi min həfvatişi və əsamih vəzuqni fihi zikrəkə bidəvamih bitovfiqikə ya hədiyəl-muzillin!*

**Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək gecələrini oyaq qalmağa kömək et, bu ayda onun günah və büdrəmələrdən uzaqlaşdır, Səni davamlı zikr etməyi mənim ruzim et, istədiyini müvəffəq etməyinə xatir ey yolunu azmışların bələdçisi!**

#### **8-ci günün duası**

*Allahumməruqni fihi rəhmətəl-əytami və itamət-təami və ifşəəs-səlami və sohbətəl-kirami bitaulikə ya məlcəəl-amilin!*

**Allahım bu ayda mənə yetimlərə mehribançılığı, aclara təam verməyi, salamı aşkar etməyi və kəramət əhli ilə oturub-durmağı nəsib et, ətalarına xatir ey arzu edənlərin sığınacağı!**

#### **9-cu günün duası**

*Allahumməc'əl li fihi nəsibən min rəhmətikəl-vasiəti vəhdini fihi liburhanikəs-satiəti və xuz binasiyəti ilə mərzatikəl-camiəti biməhəbbətikə ya əmələl-muştaqin!*

**Allahım bu ayda mənə Öz geniş rəhmətindən bir pay ver, məni Özünün parlaq dəlillərinə hidayət et, hərtərəfli razılığına tərəf yönəlt, məhəbbətinə xatir ey həsrətini çəkənlərin arzusu!**

#### **10-cu günün duası**

*Allahumməc'əlni fihi minəlmütəvəkkilinə ələykə vəc'əlni fihi minəlfəzinə lədəyk vəc'əlni fihi minəl-muqərrəbinə iləykə biehsanikə ya gəyətət-talibin!*

**Allahım məni bu ayda Sənə təvəkkül edənlərdən, Sənin yanında kama çatan və uğur əldə edənlərdən və Sənin dərgahına yaxın olanlardan et, ehsanına xatir ey axtaranların hədəfi!**

#### **11-ci günün duası**

*Allahummə həbbib iləyyə fihil-əhsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səxətə vən-niran biauNIKə ya gəyasəl-mustəğisin!*

**Allahım ehsan və yaxşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et yardım etməyinə xatir, ey kömək istəyənlərin dadına çatan!**

#### **12-ci günün duası**

*Allahummə zəyyini fihi bis-sətri vəl-ifaf vəsturni fihi bilibasıl-qunui vəl-kəfaf vəhmilni fihi ələl-ədli vəl-insaf və əminni fihi min kulli ma əxaf biismətikə ya ismətəl-xaifin!*

**Allahım məni bu ayda eybləri örtmək və hər cür pis işlərdən çəkinməklə zinətləndir, məni ehtiyac miqdarına qane olmaq və kifayətlənmək libasına bürü, ədalət və insafa vadar et, məni qorxduğum hər bir şeydən qoru və amanda saxla, qorumağına xatir ey qorxanları qoruyan!**

### 13-cü günün duası

*Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar və səbbirni fihi əla kainatil-əqdar və vəffiqni fihi littuqa və sohbatil-əbrar biaunikə ya qurrətə əynil-məsakin!*

**Allahım məni bu ayda çirkinlik və murdarlıqdan paklaşdır, məni Sənin təqdirlərinin olmalarına səbirlə et, məni pərhizkar olmağa və yaxşı insanlarla yoldaşlıq etməyə nail et köməyinə xatir ey aciz qalmışların yeganə ümid yeri!**

### 14-cü günün duası

*Allahummə la tuaxizni fihi bil-əsərat və əqilni fihi minəl-xətaya vəl-həfəvat və la təc'əlni fihi gərəzən lilibəlaya vəl-afat biizzətikə ya izzəl-muslimin!*

**Allahım məni bu ayda xəta və büdrəmələrimə görə cəzalandırma, məni bu ayda səhv və günaha düşməkdən uzaq et, məni bəla və müsibətlərə hədəf etmə izzətinə xatir ey müsəlmanların izzəti!**

### 15-ci günün duası

*Allahummərzuqni fihi taətəl-xaşiin vəş-rəh fihi sədri biinabətil-muxbitin biəmanikə ya amanəl xaifin!*

**Allahım bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə xatir ey qorxanların sığınacağı!**

### 16-cı günün duası

*Allahummə vəffiqni fihi limuvafiqətil-əbrar və cənnibni fihi murafəqətəl-əşrar və əvini fihi birəhmətikə ila daril-qərarbiilahiyətikə ya ilahəl-aləmin!*

**Allahım mənə bu ayda yaxşı əməl sahibləri ilə yoldaşlıq etməyə müvəffəq et və pis əməl sahibləri ilə oturub-durmaqdan uzaq et, rəhmətinə xatir məni rahatlıq evində yerləşdir, Allahlığına xatir ey aləmlərin Allahı!**

### 17-ci günün duası

*Allahımməhdini fihi lisalihil-ə'mali vəqzi li fihil-həvaicə vəl-amal ya mən la yəhtacu ilət-təfsiri vəs-sual ya alimən bima fi suduril-aləmin səlli əla Muhəmmədin və alihit-tahirin!*

**Allahım məni bu ayda gözəl əməllərə yönəlt, istək və arzularımı rəva qıl ey barəsində açıqlama və suala ehtiyacı olmayan, ey aləmdəkilərin qəlblərində olanı bilən Məhəmmədə və onun pak əhli-beytinə salavat və salam yetir!**

### 18-ci günün duası

*Allahummə nəbbihni fihi libərakati əsharih, və nəvvir fihi qəlbi biziyaı ənvarih və xuz bikulli ə'zai ilət-tibai asarih binurikə ya munəvvirə qulubil-arifin!*

**Allahım məni bu ayda onun səhərlərinin bərəkətindən agah et, qəlbimi onun nurlarının işığı ilə nurlandır, bütün bədən üzvlərimi onun izlərinə tabe olmağa yönəlt nuruna xatir ey ariflərin qəlblərini nurlandıran!**

### 19-cu günün duası

*Allahummə vəffir fihi həzzi min bərəkatihi və səhhil səbili ila xeyratihı və la təhrimni qəbulə həsənatihi ya hadiyən iləl-həqqil-mubin!*

**Allahım bu ayda mənim onun bərəkətlərindən payımı firavan et və yolumu onun yaxşılıqlarına tərəf asanlaşdır, məni onun qəbul olunmuş yaxşılıqlarından məhrum etmə ey aşkar haqqa hidayət edən!**

#### **20-ci günün duası**

*Allahumməftəh fihi əbvabəl-cinan və əqliq ənni fihi əbvabən-niran və vəffiqni fihi litilavətil-Quran ya munziləs-səkinəti fi qulubil-mu'minin!*

**Allahım bu ayda Cənnətin qapılarını mənim üzümə aç və Cəhənnəmin qapılarının üzümə bağla, məni bu ayda Quran oxumağa müvəffəq et ey möminlərin qəlblərinə rahatlıq nazil edən!**

#### **21-ci günün duası**

*Allahumməc'əl li fihi ila mərzatikə dəlilən və la təc'əl liş-şəytani fihi ələyye səbilən vəc'əlil-cənnətə li mənzilən və məqilən ya qaziye həvaicət-talibin!*

**Allahım mənə bu ayda razılığınə doğru dəlil ver, şeytanın mənə tərəf gəlməsinə bir yol qoyma, cənnəti mənim mənzil və asayış yerim et ey istəyənlərin hacətlərini rəva edən!**

#### **22-ci günün duası**

*Allahumməftəh li fihi əbvabə fəzlikə və ənzil ələyye fihi bərəkətikə və vəffiqni fihi limucibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə ya mucibə də'vətil-muztərrin!*

**Allahım bu ayda fəzl və lütf qapılarını mənim üzümə aç, bərəkətini mənə nazil et, razılığınə səbəb olan şeyləri əldə etməyimə kömək ol, məni cənnətlərində yerləşdir ey sıxıntıda olanların duasını qəbul edən!**

#### **23-cü günün duası**

*Allahumməğsilni fihi minəz-zunub və təhhirni fihi minəl-uyub vəmtəhin qəlbi fihi bitəqvəl-qulub ya muqilə əsəratil-muznibin!*

**Allahım məni bu ayda günahlardan yu, eyblərdən təmizlə və qəlbimi qəlblərin pərhizkarlığı ilə imtahan et, ey günah əhlinin büdrəmələrinə göz yuman!**

#### **24-cü günün duası**

*Allahummə əs'əluke fihi ma yurzikə və əuzu bike mimma yu'zike və əs'əlukət-tofiqə fihi li ən utiəke və la ə'siyəke ya cəvadəs-sailin!*

**Allahım bu ayda Səndən Səni razı salan şeyi istəyirəm, Səni narazı edən şeydən Sənə pənah gətirirəm, bu ayda Səndən mənim Sənə itaət etməyimə və Sənə qarşı çıxmamağıma kömək göstərməyini diləyirəm ey möhtaqlara əta edən!**

#### **25-ci günün duası**

*Allahumməc'əlni fihi muhibbən liauliyaike və muadiyən liə'daikə mustənnən bisunnəti xatəmi ənbiyaike ya asimə qulubin-nəbiyyin!*

**Allahım məni bu ayda Sənin övliyalarını sevən və Sənin düşmənlərinin düşməni et və peyğəmbərlərinin sonucusunun yol və sünnəsi ilə zinətləndir, ey peyğəmbərlərin qəlblərini qoruyan!**

#### **26-cı günün duası**

*Allahumməc'əl sə'yi fihi məşkurən və zənbi fihi məğfurən və əməli fihi məqbulən və əybi fihi məsturən ya əsməes-samiin!*

***Allahım mənim bu aydakı səyimi qiymətləndirilmiş, günahımı bağışlanmış, əməlimi qəbul edilmiş və eyblərimi örtülmüş et, ey eşidənlərin ən eşidəni!***

#### **27-ci günün duası**

*Allahummərzuqni fihi fəzlə ləylətil-qədr və səyyir umuri fihi minəl-usri iləl-yusr vəqbəl məaziri və hutte ənniz-zənbə vəlvizr ya rəufən biibadihis-salihin!*

***Allahım, bu ayda Qədr gecəsinin fəzilətini mənə nəşib et, işlərimi çətinlikdən asanlığa apar, üzrlərimi qəbul et və boynumdan günahı və ağır yükü tök, ey saleh bəndələrinə mehriban olan!***

#### **28-ci günün duası**

*Allahummə vəffir həzzi fihi minən-nəvafil və əkrimni fihi bihzaril-məsail və qərib (fihi) vəsiləti iləykə min bəynil-vəsail ya mən la yəşğəluhu ilhahul-mulihhin.*

***Allahım bu ayda mənim müstəhəbbi əməllərdən olan payımı çoxalt, məni istəkləri gerçəkləşdirməklə əzizlə, vasitələr içərisində Sənə tərəf olan vasitəmi yaxınlaşdır, ey o kəs ki, israr edənlərin israrları Onu digərlərinə nəzər yetirməkdən saxlamır!***

#### **29-cu günün duası**

*Allahummə gəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min gəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin*

***Allahım məni bu ayda rəhmətinə bürü, mənə müvəffəqiyyət və özünü günahdan qorumaq xisləti ver, qəlbimi töhmət zülmətlərindən təmizlə ey mömin bəndələrinə rəhimli olan!***

#### **30-cu günün duası**

*Allahumməc'əl siyami fihi biş-şukri vəl-qəbul əla ma tərzahu və yərzahur-rəsul mohkəmətən furu'uhi bil-usul bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin vəlhəmdu lillahi Rəbbil-ələmin!*

***Allahım mənim bu aydakı orucumu ayinləri əsaslar üzərində möhkəmlənmiş halda, Sənin bəyəndiyin və Peyğəmbərin razı olduğu bir oruc kimi dəyərləndir və qəbul et, ağamız Məhəmmədə və onun pak əhli-beytinə xatir. Aləmlərin Rəbbi Allaha həmd olsun!***